

# YEVLAX-AĞCABƏDİ ÇÖKƏKLİYİNDE STRUKTUR ƏMƏLƏGƏLMƏYƏ VƏ NEFTQAZLILIGA GEODİNAMİK REJİMİN TƏSİRİ

**Sadıqzadə J.E.- I kurs magistrantı**  
*Azərbaycan Dövlət Neft və Sənaye Universiteti*

Yevlax-Ağcabədi çökəkliyində geodinamik rejimin lokal qalxımların formasmasına və neft-qazlılığa təsirini öyrənmək məqsədilə, qırışqların morfolojiyاسından istifadə edərək, onların planda morfoloji sxemi və bu ərazidə sixılma gərginliklərinin paylanması intensivliyini keyfiyyətcə qiymətləndirmək üçün ilk dəfə olaraq müxtəlif səthlər üzrə izomorf xəritələri qurulmuş və təhlil edilmişdir.

Maykopun səthi üçün qurulmuş izomorf xəritədə, izomorf əyrilərin qiyməti 1.5-3.2, Mezazoyun səthinə görə qurulmuş xəritədə isə onların qiyməti əsasən 1.2-2.4 arasında dəyişir. Buna baxmayaraq çökəkliyin cənub-qərb yamacında Ağcabədi və Sovetlər qırışqları üçün bu qiymət uyğun olaraq 4.0 və 3.3 təşkil edir. Bu qalxımlarda izomorf əyrilərinin qiymətinin nisbətən böyük olması, bürünməyə məruz qalan effuzivin relyef çıxıntısının bu ölçüdə olmasıdır.

İzomorf xəritədən və qırışqların morfoloji təsvirində göründüyü kimi, Təbaşir səthi üzrə qırışqların inkişafına sixılma gərginliklərinin təsiri çox zəif olduğundan qırışqların fəza vəziyyətində hansısa bir qanuna uyğunluq müşahidə edilmir. Buna baxmayaraq çökəkliyin cənub-qərb hissəsində Maykopun səthinə görə qurulmuş izomorf xəritədə izomorf əyriləri nisbətən six, morfoloji sxemdə isə qırışqlar şimal-qərb-cənub-şərq istirqamətində cəhətlənməyə malikdirlər. Yəni, Təbaşirdə inkişaf edən lokal qalxımlar əslində aşınma qabığına malik effuziv massivlərin Təbaşir çöküntüləri tərəfində bürüməsi nəticəsində formalashmışlar. Lakin əgər effuziv massivləri üstdə yatan Paleosen--Eosen çöküntüləri bürüyərsə, (Sovetlər, Muradxanlı, Beyləqan, Güllüçə, Carlı) demək olar ki, bu qırışqların əmələ gəlməsində eninə əyilmə mexanizmi də iştirak etmədiyindən onlar nisbətən zəif inkişaf etmiş, bürümə mənşəli gömülmüş strukturlardır.